

**KIVDF**  
Layihənin istiqaməti:  
"Azərbaycanın dövlətçilik tarixinin, milli  
adət-ənənələrinin, elm və mədəniyyətinin təbliğü"

# 36 il, 6 ay, 21 gün qüsursuz xidmət

**O**nu iki ilə yaxındır ki, tanıyi-ram. Rusiya daxili işlər or-qanlarında xidmət edib. Həzirə isə təqaüddədir. Polis polkovnikidir. Özü haqqında danış-mağı sevmir, daha doğrusu, çox-danişan deyil...

Bəzən təsadüflər həyatımızı dəyişəndə, bütöv bir ömrün məcrasını istədiyimiz səmət yönəldəndə və ya yönəltməyəndə bizzən asılı olmayan bir qüvvənin hər anımıza belə müdaxiləsinin fərqi varmış olur. Yerin və göyün cazibəsindən çıxa bilməyimizin mümkün olmadığını görüb filosof şairimiz Məmməd Araz demiş "Bir ümidiñin etəyin-dən tutub firlanıraq".

Qatarda baş verən bir hadisədən sonra ömrünü daxili işlər orqanlarına bağlayan həmyerimiz Mehdiyev Yaşar İmrant oğlu 1955-ci ilde avqustun 20-də Cəlilabadın Ser-hadabab kəndində dünyaya göz açıb. Doğma kəndlərindən Rusyanın Çinlə olan səhədlərinin qədər uzanan yollar bu gün alın qırışlarından qısa gelir ona. Ümumiyyətlə, ya-ziya inanan insandır, həm də taleyin yazdıgı alın yazısına.

Sən demə, çevremizdə bizi ehata edən maddi-mənəvi əlemin də həyatımızda rolü böyükdür. O, hərbi xidmətini başa vurdugdan sonra təyyarə ilə də evlərinə dənə bilərdi.

Yaşar müəllimi suallarla bezdirməmək-dən ötrü tezce mətbəbə keçmək istəiyəm. O isə "Mən danışım, siz isə çayınızı için", - de-yib qaynarqanlı cənublu balası olduğunu bir dənə bürüze verir. Və danışmağa başlayır:

"Orta məktəbi bitirdikdən sonra 1974-cü il mayın 3-də həqiqi hərbi xidmətə çağırıldım. Bir kənd uşağının Bakını görmək xoşbəxtliyi çox uzun çəkmədi. Hara, kimlə gedəcəyimiz belli deyildi. Düz 14 gün qatarla yol gəlib Çinlə sərhəd olan Primorski vilayətine çatdıq. Bizi Ukreyp rayonuna gətirdilər. Rus dilini yaxşı bilmirdim deyə, ilk günlər çox darıxdırıcı gəldi. Sonra mühitə və rejimə alışdım, rus dilini öyrənməye başladım. Bacarıqlı, id-məni sevən, qayda-qanuna riayət edən əs-ger kimi komandirlərin etimadını doğrultdu-gum üçün mən serjant məktəbinə göndərdilər. Orada altı ay oxudum. 1976-ci il mayın 20-də baş serjant rütbəsi ilə ordudan təxis olundum. Evə qayıdış doğmalarımı, əzizlərimi, atəmi-anamı görmək istəyirdim. Bu 2 il mənə sənki 20 il kimi gəlmədi.

Ussırkı şəhərinin dəmiryolu vağzalına gəlib qatara bilet aldım. Qatarın yola düşmə-yinə az qalmış bizim yaxınılığımızda milislər bir nəfəri dövrəye aldılar. Axtarış zamanı onun cibindən və çantasından narkotik mad-də çıxdı. Mən də bunun şahidi oldum. Mənim azərbaycanlı olduğumu bilən kiçik leytenant rütbəli bir milis eməkdə-şı yaxınlaşdırıb prosesdə sonadək onlara kö-meyimin lazımlı olduğunu dedi və bir neçə gün ləngiməli oldum"...

Həmin gənc milis kiçik leytenantı isə bu gün bəlkə də çoxumuzun tanımadığı general-major, hüquq elmləri doktoru, professor Xanlar Ələkbərov idi. Xanlar müəllimin təkidi ilə Yaşar müəllim qalmağa qərar verir. Öz həmyerlisinə, qanı, canı bir olan soydaşına arxa durmaq, onun gələcəyin qurmaq üçün Xanlar Ələkbərov çox əziziyət çəkir, onu Rusiya daxili işlər orqanlarında xidmətə qəbul etdirməkdən ötrü, sözün əsl menasında, fə-dakarlıq göstərir.

Yaşar müəllim deyir ki, milis sıralarına daxil olanda sevincin həddi-hüdudu yox idi. Bu təsadüf olmaqla yanaşı, həm də onun çoxdanlı arzusunuşdur.

Bu yerde kiçik bir haşiyə çıxmış istəyi-rəm: Yaşar müəllimin babası İmanxan Qara oğlu Qarayev 1941-1945-ci illər mühabirə-sindən sonra Xalq Daxili İşlər Komissarlığından işləyib, cinayetkarlıq və banditizmə qar-

şı mübarizə aparıb.

"Babama söz vermişdim ki, mən də sə-nin kimi milis olacağam. Min bir əzab-əzi-yətə olsa da, arzuma çatmışdım. Məni DİO-ya qəbul etmək üçün uzun müddət araşdırma getdi, demek olar ki, haqqında hər şeyi bircə-bircə yoxlamışdır. Həm də axı o za-

idi. Primorski vilayəti Çinlə sərhəd olduğundan burada narkotiklər bağlı töredilən cin-a-yətər üstünlük təşkil edirdi".

Bəzən bir insanın taleyi yaşadığı dövrün tarixine çevirilir, onun həqiqətlərini özündə eks etdirir. Bəlkə də dünyada insanı öyrənməkdən mürəkkəb heç nə yoxdur. Onu öy-



man azərbaycanlıların sovet milisi sıralarına qəbul olunması ele de asan deyildi. Üzdə olmasa da, müəyyən qadağalar vardi. Bəxtim üzümə gülmüşdü, ancaq üzərimdən çox böyük məsuliyyət vardi. Səvadımı, biliyimi tek-milləşdirməli, rus dilinin incəliklərinə yiyləməliydim ki, sənədlişmə, yazı-pozu işlərin-de çətinliyim olmasın. Yenə də Xanlar Ələkbərov kōməyimə çatdı. O, mənim müəllimim idi. Bilirdim ki, çıxdığım yol çətin, əziyyətli ol-sa da, sonunda işq var."

Tale onun bundan sonrakı xidmət yolu-na neqliyyata bağlımışdı. O, neqliyyat polisi kimi cinayətkarlıq, narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə aparacaqdı. Sahəsi Vətənimiz Azərbaycandan böyük olan, özü də Çinlə sərhəddə yerleşən məkanda, 165 min kvadratkilometrlik sahədə xidmət etmək insandan hüner və səbir istəyirdi. Ərazilinin Çinlə, Şimali Koreya ilə sərhəddə yerleşməsi, çoxşaxəli ticarət əlaqələri və burada dəmir yolu-nun imkanlarından geniş istifadə edilməsi qatar-larda baş verən cinayətlərin üstünü açıqda çətinlik yaradırdı. Qisa bir zaman əsəriyində özünü doğrultması, peşəkar bir əməliyyatçı kimi bağlı qalmış cinayətlərin üstünü açması rəhbərliyin gözündə yayınır. Və tezliklə Yaşar müəllimi Cinayət-axtarış şöbəsinə də-vət edirler...

Milliyyətindən asılı olmayıaraq hər kəs ona hörmət edir, rəqəbat baslayırdı. Çünkü işi-sevirdi, təpsirən vəzifənin öhdəsində bacarıqla gəldi, cinayətkardan qorxmurdur, hazırladığı əməliyyatlarda səhvə yol verməzdi. Qazandığı savadla təcrübənin vəhdəti onu en çətin sınaqlardan üzü ağ çıxarmışdı...

Çıqan millətindən olan cinayətkarlar ona "Qara akula", azərbaycanlılar "Kapitan Kanta-na", çinlilər isə "Qara rus polkovniki" de-yirdilər...

"Bir müddət işlədikdən sonra reis məni yanına çağırıb dedi ki, sən yaxşı işcisən, məsuliyyətli. Mən istəyirəm ki, ali təhsil ala-san ki, vəzife pillələrində irəliyətə biləsem. 1984-cü ilde Xabarovskda Neqliyyat İnstitutuna qəbul olundum. O vaxtı qatarlarda töre-dişən cinayətlərin eksəriyyəti bağlı qalırdı. Bu sahədə təhsil almağım işimə yaradı və bu da heç şübhəsiz ki, cinayətlərin açılmasında özünü çox gözəltəmdə. Məni sonuncu kursda əməliyyat müvəkkili təyin etdilər. Yenə də esas işim neqliyyat vasitələrində, xüsusən de qatarlarda narkotiklərin və onların preku-rorlarının qanunsuz dövriyyəsi ilə mübarizə

aparmaqdə çətinlik çekirdi...

Bəzən bir insanın taleyi yaşadığı dövrün tarixine çevirilir, onun həqiqətlərini özündə eks etdirir. Bəlkə də dünyada insanı öyrənməkdən mürəkkəb heç nə yoxdur. Onu öy-

Şərqi Dövlət Universitetində hüquq təhsili-alır.

Qurbətdə keçən mənali ömrün akordla-rı səsləndikcə xəyalımdan bu gün Rusyanın elminin, iqtisadiyyatının, hərbi qüdrətinin ar-tmasında eməyi olan həmvətənlərim keçir. Ve Yaşar müəllim xatirələrini vərəqleyir:

"Düz beş il 5 il narkotiklərle mübarizə apardım. Sonra səhətimdəki problemlərə əlaqədar həkimlərin məsləhəti ilə bu işdən uzaqlaşdım. 1994-cü ildə Neqliyyat Polisin-de 6-cı idarə yaradıldı. Bu əməliyyat-axtarış bürosu adlanırdı. Orada baş inspektor idim. Sonra ağır və xüsusiye ağır cinayətlərə dair şöbə yaradıldı. Həmin şöbədə 9 il 7 ay işlədikdən sonra milis polkovnik-leytenantı rüt-bəsini aldım".

Yaşar müəllim SSRİ dağlıqlıdan sonra Rusiyada gəlmələrə qarşı qəriba abi-hava-nın hökm sürdüyüünü, rusların qeyri-millətləri görmək istəməməsini belə xatırlayıb: "1990-ci ildə vəziyyət pisləşəndə ve gəlmələrə mü-nasibət keşkinləşəndə vəziyyətin burada ya-şayan azərbaycanlılar üçün ağır olacağını əvvəlcədən təxmin etmişdik. Vəziyyətdən çı-xış yolu tapmaq üçün müxtəlif vasitələr dü-shündük və belə qərara geldik ki, "Bizim xalq" adlı diaspor təşkilati yaradıq. Dündür, o za-man ermənilərdən fərqli olaraq bizim dias-po-rıla bağlı düşüncələrimiz elə də geniş deyil-di. Ancaq sonradan bu işin də öhdəsindən



rənəmk üçün isə vaxtdan, zamandan çox, ünsiyyətə ehtiyac var. Məhz ünsiyyət vasitə-silə yaşınanmış hadisələri öyrənmək, işıqlan-dırmaq, keçmişdən gələcəyə körpü salmaq olar. Dünən olduğu kimi, bu gün də rus siya-sətinin labirintində çıxməq, onun ideoloji, siyasi, iqtisadi dayaqlarının hansı dəyərlər üzərində qurulmasına vəqif olmaq elə də asan deyildi...

Sən demə, o zaman sovet ideoloqları və-təndaşlarını, xüsusən də Çinlə sərhəddə ya-şayan insanları öyrədirmiş ki, Çin Sovet İti-faqı ilə olan sərhəd bölgələrində ona görə narkotik tərkibli bitkilər becerir ki, sovet insa-nının, sovet gəncinin beynini zəherləyib gən-ciliyi və gələcəyi məhv etməklə yanaşı, döv-lətin də sütunlarını sarsıtsın.

1984-1985-ci illərdə terkibində alkool olan içkiləri satmaq qanunla yasaq edildiyin-dən həmin ərefədə, xüsusən də gənclər nar-kotik vasitələrə meyl saldılar. Bu da cəmiyyəti narkomaniya adlı bir belə ilə üzbeüz qoydu ki, sonda onurla mübarizəyə bütün icimai-yət cəlb olundu. Baş verən cinayətlərin çoxu ele narkomanlar tərəfindən töredilirdi. Ton-larla narkotik vasitənin qanunsuz dövriyyə-dən çıxarılmasına baxmayaraq, hüquq-mü-hafizə orqanları narkomaniya ilə mübarizə aparmaqdə çətinlik çekirdi...

Xabarovsk Neqliyyat İnstitutu bitirdikdən sonra rəhbərlik ona hüquqi təhsil almasını da məsləhət görür və beləcə həmyerlimiz Uzaq

layiqincə geldik və rüslərə sübut etdik ki, biz azərbaycanlılar kimsənin haqqını tapdamır, zəhmətimizlə, savadımızla daim irəliyə doğru gedib, etimadı doğrultmağa çalışırıq".

O, 2006-cı ildə Primorsk diyarı Neqliyyatda Polis İdarəsinin Regional Şöbəsinin reis müvəvətli bərabər, həm də kriminal milisini reis olub. Bir müddət sonra isə Neqliyyatda Polis İdarəsinin Regional Şöbəsinin reis vəzifəsinə yüksəlib. 2008-ci ildə polkov-nik rütbəsi verilib. 2010-cu il dekabrın 22-də 55 yaşında təqaüdə çıxbı. 36 il, 6 ay, 21 gün Rusiya daxili işlər orqanlarında qüsursuz xidmət edib.

Xidmət ili ərzində 86 dəfə DİN rəhbərliyi tərəfindən mükafatlandırılıb. "Milis əlaçısı", Əmək veteranıdır. Rusiya DİN-in 200 illik medali ilə təltif olunub.

Ailəcənlidir. Üç ovlad atasıdır. Hərn də babadır. Oğlu bir zamanlar çalışdığı xidmət sahəsində - neqliyyat polisində çalışır, polis mayorudur.

**Hafiz Təmirov,  
polis kapitanı**

**Azərbaycan Respublikası Prezidenti  
yanında Kütbəvi İnformasiya  
Vasitələrinin İnkışafına Dövlət  
Dəstəyi Fonduun maliyyəsi  
əsasında hazırlanıb.**